

AZƏRBAYCAN RESPUBLİKASI
AUDİTORLAR PALATASI SƏDRİNİN
S Ə R Ə N C A M I

Bakı şəhəri

№1/26

23 noyabr 2021-ci il

**Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən inzibati xətlər
haqqında işlər üzrə protokol tərtib edilməsi ilə bağlı
müvafiq tədbirlərin görülməsi barədə**

Azərbaycan Respublikasının Baş Nazirinin inzibati hüquqpozmalara dair qanunvericiliyin icrası vəziyyəti dövlət nəzarəti qaydasında aparılmış monitorinqin nəticələri barədə 2021-ci il 28 oktyabr tarixli tapşırığının icrasını təmin etmək məqsədilə **qərara alıram:**

1. Auditin hüquqi tənzimlənməsi, dempinqə qarşı mübarizə və keyfiyyətin yüksəldilməsi idarəsinə (E.İbrahimov) tapşırılsın ki, Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin 598-ci maddəsinə uyğun olaraq auditor xidməti göstərən şəxslərə münasibətdə İnzibati xətlər haqqında işlər üzrə protokol tərtib edən zaman aşağıdakı tədbirlərin həyata keçirilməsi təmin edilsin:

1.1. İnzibati xətlər haqqında işlər üzrə icraat zamanı qanunvericiliyin tələblərinə ciddi əməl edilsin;

1.2. İnzibati xətlər haqqında işlərin qeydiyyatı prosedurunun təkmilləşdirilməsi, məlumatların uçotu, sistemləşdirilməsi və saxlanması işinə tələbkarlığın artırılması təmin edilsin;

1.3. İcraat üzrə həyata keçirilən tədbirlərlə bağlı mütəmadi ümumiləşmələrin və təhlillərin aparılması, nöqsan və çatışmazlıqların müəyyən edilib aradan qaldırılması təmin edilsin;

1.4. Profilaktik tədbirlərin genişləndirilməsi, qanunvericiliyin Auditorlar Palatasının üzvlərinə və təsərrüfat subyektlərinin rəhbərlərinə izah olunması ilə əlaqədar maarifləndirmə və təbliğat vasitələrindən istifadə edilməsi, ictimai nəzarətin gücləndirilməsi təmin edilsin.

2. Auditin hüquqi tənzimlənməsi, dempinqə qarşı mübarizə və keyfiyyətin yüksəldilməsi idarəsinə (E.İbrahimov) və Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə komitəyə (N.Yusifov) tapşırılsın ki, Auditorlar Palatasının üzvləri olan auditor təşkilatlarının və sərbəst auditorların apardıqları auditlərin monitorinqini həyata keçirən zaman Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin 598-ci maddəsinə uyğun olaraq auditor xidməti göstərən şəxslərə münasibətdə törədilən inzibati xətlərə dair məsələlərə və bu barədə operativ məlumatların aidiyyəti qurumlara təqdim etmələrinə ciddi diqqət yetirsinlər və monitorinqin nəticələrinə dair hazırlanmış hesabatda əks etdirmələrini təmin etsinlər.

3. Auditin hüquqi tənzimlənməsi, dempinqə qarşı mübarizə və keyfiyyətin yüksəldilməsi idarəsinə (E.İbrahimov) tapşırılsın ki:

3.1. İl ərzində alınmış, istifadə edilmiş, itirilmiş, zədələnmiş (korlanmış) protokol barədə yanvar və iyul aylarında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə hesabat təqdim edilsin.

3.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən alınmış protokol, qərar (qərarəddə) blanklarının tətbiqi nəticəsində hesablanmış və dövlət büdcəsinə ödənilmiş cərimələr barədə məlumat hər rübün sonrakı ayının 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilsin.

3.3. Bu sərəncamla yerinə yetiriləcək işlər barədə məlumatın Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi təmin edilsin.

4. Bu Sərəncamın mətninin Palatanın internet sahifəsində yerləşdirilməsi təmin edilsin.

5. Bu Sərəncamın icrasına nəzarət Palatanın icraçı direktoru S.Gülməmmədova həvalə edilsin.

Palatanın sədri

Vahid Novruzov